

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

№ 43 (1891) 5 mart 2019-cu il



Basqal-tarixin özü qədər qədim

(əvvəli ötən sayılarımızda)

Prof. Rəna İbrahimbəyova, Azərbaycan Rəssamlar İttifaqının üzvü Cəlil Tariverdiyev, müəllim Zəhra Müller Tari verdi (BMT Vyana) yazırlar ki, Azərbaycanda baramaçılıq peşəsinin iki min il-dən artıq yaşı olduğu tarixi faktlarla təsdiqlənir. Araşdırımlar sübut edir ki, 1ap qədim zamanlardan Azərbaycanda yüksək keyfiyyətli barama istehsal edilmiş və ondan zərif ipək saplar əyrilmişdir. Onlardan toxunan gözəl parçaların istehsal olunan nəfis məmələtlər dünyani heyran qoymusdur.

Bu barədə antik məxəzlərdə kifayət qədər məlumatlara rast gəlmək mümkündür. X yüzildə Azərbaycana səyahət etmiş Əl-İstəri, Əl-Müqəddəsi, XIII əsrin görkəmli səyyahı Marko Polo, XVII əsrde Övliya Çəlebi və başqaları öz əsərlərində və yol qeydlərində Azərbaycanda ipək və ipəkdən hazırlanan mehsullar haqqında məlumat vermişlər. Qeyd olunmuşdur ki, Şirvan bölgəsi tarixən baramaçılığın mərkəzi olmuş, burada tayı-bərabəri olmayan minlər-

lə dəvə yüklü ipək istehsal olunaraq dünya bazarına çəxarılmışdır.

N.N.Şavrov yazar ki, Şirvan zəngin ipəyi ilə məşhurdur və köhnə Şamaxıdan ipək məmələtləri böyük miqdarda Dərbəndə getirilirdi. Şuşada 5 baramaçılıq emalatxanası olduğu halda, Şamaxı qəzasında 107 təsərrüfat var idi; onlardan da 46-sı Şamaxıda, 11-i Basqalda, 4-ü isə Mücidə yerləşirdi. Digər kəndlərdə isə 45 təsərrüfat mövcud idi.

XVII yüzilin 30-cu illərində Şamaxıya Şah İ Səfərinin yanına gelmiş Qolştin səfirliliyinin nümayəndəsi Adam Olearinin de Şirvanda ipəkçiliyin inkişafı ilə əlaqədar olaraq qeydləri maraqlıdır. O yazar ki, Şəhər sakinləri (Şamaxı nəzərdə tutulur, O.A.) başlıca olaraq ipəyin əyrilməsi, toxuma və ipək saplarla, kağızla tikməklə məşğul olurlar. XVI - XVII yüzilin ikinci yarısından başlayaraq Şirvanda istehsal olunan ipək Venetsiyaya, Marselə, Amsterdama, İstanbula, Hələbə ixrac edilirdi.

Araşdırımlar onu da göstərir ki, XVII əsrde Azərbaycanın Gilan bölgəsində istehsal edilen xam ipəyin en böyük alıcıları

İngiltərə və Hollandiya kimi yüksək inkişaf etmiş ölkələr idi.

Sonrakı yüzilliklərdə I Pyotrun, Milyutinin və başqa şəxslərin yaratdıqları ipək manufakturaları mehx Şirvanın xammalı hesabına işləyirdi. Hətta ipəkçilik üzrə mütəxəssis Milyutin 1836-ci ilde Nuxada ipəkçilik məktəbi də təsis etmişdir.

Kəlağayırlara vurulan naxışlar təsadüfi karakter daşıdır. Onlara vurulan hər bir naxış elementinin, adı detal ənsürü, müxtəlif rəng çaları bütövlükde bir süjetli kompozisiyanı özündə əks etdirir. Bu naxışlar xalqımızın sənətkarlıq toxuculuq mədəniyyəti, yüksək zövq duymu, bu naxış kompozisiyalarının çoxəsirlik tarixə malik olduğunu göstərir. Kəlağayının vətəsi ilə, ona vurulan bənzərsiz naxışlar yolu ilə bu geyimin hansı xalqın mədəniyyətinə məxsusluğunu, ne zaman istehsal edildiyini təyin etmək mümkün olur. Prof.

Rəna İbrahimbəyova, Azərbaycan Rəssamlar İttifaqının üzvü Cəlil Tariverdiyev haqqı olaraq kəlağayırların simvolik mənə daşıdığını qeyd edirlər. Onların fikrincə bu sadəcə baş geyimi deyil, çox böyük estetik-etik mənə tutumuna malik mədəni ünsürdür. Kəlağayırların rəngi və naxışları ünsiyyət zamanı müəyyən əhval-ruhiyyənin yaranmasına səbəb olur. Kəlağayı örtmüs Azərbaycan xanımının obrazı Azərbaycan folklorunda, Azərbaycan ədəbiyyatında, yaxud təsviri sənət nümunələrində ənənəvi bir hal almışdır.

Təqdirəlayıq haldır ki, kəlağayırlara, müxtəlif çeşidli parçalara vurulan naxışlar rəngi solmayan en yüksək keyfiyyətli boyalar yerli bitkilərdən alınır. Ərazilərin zəngin boyaq bitkiləri ilə zəngin olması və toxuculuğun böyük coşqu ilə inkişafı Basqalda boyaqçılıq sənətinin də yayılması üçün əlverişli şərait yaratmışdır. Təsadüfi deyil ki, bu gün boyaqçılıq sənəti də müstəqil bir sahə kimi inkişaf etmişdir.

Bu da bir faktdır ki, Azərbaycanın ipək məmələtləri o cümlədən də ustalıqla istehdalat.s.7.

sal olunmuş kəlağayıları fərdi yaradıcılıq mehsulu kimi ötən yüzilliklərdə keçirilən beynəlxalq sərgilərdə yüksək qiymətləndirilmiş və müxtəlif mükafatlara layiq görülmüşdür.

Dediyimiz kimi Basqalda iki məscid fəaliyyətdə idid - Hacı Bədəl və Əl-Fəqir Şeyx Səfai ibn Şeyx Məhəmməd məscidi. Hər iki məscid qədim tarixi abidə kimi insanların ibadətgah yeri, inam qibləgahı olmuşdur. Hacı Bədəl məscidi indi də fəaliyyət göstərir. Məsciddə qadınların və kişilərin ibadət etmələri üçün otaqlar ayrıdır. Hətta ibadət otaqları elə qurulmuşdur ki, ibadətə gələn qadınları kişiler görə bilmirlər. Qadınların ibadət yeri arxitektura ansamblı olmaqla bərabər ikinci mərtəbədədir.

O cümlədən də Şirvanın böyük toxuculuq və sənətkarlıq mərkəzi hesab olunan Basqalda istehsal ounan parçalar xarici bazarlarda yüksək qiymətləndirilmişdir. 1862-ci ilde Azərbaycan ilk dəfə olaraq Londonda keçirilən ümumdünya sərgisində iştirak etmiş, həmin sərgide basqallı toxucu Nəsir Abduləziz oğlunun toxuduğu kəlağayıları və qanovuz parça gümüş medal və diplomla mükafatlandırılmışdır.

Basqalda yaşayış evlərinin də tikişli və quruluşu maraqlıdır. Burada evlər bi qayda olaraq üzü cənuba inşa edilmişdir. Kənardan baxanda adama elə gəlir ki, Basqalda evlər "boğazına qədər" torpağın içərisində yerləşir. Əslinde isə belə deyil. Memarlıq əslubunda tikilən bu ikimərtəbə evlərin oranın iqliminə, relyefinə uyğun olaraq birinci mərtəbəsinin bir hissəsi torpağın altında, ikinci mərtəbəsi isə torpağın üstündə inşa edilib.

Basqal evlərinin üstün cəhətlərindən biri budur ki, 17-ci yüzildən, yeni şəhərin bünyəsi qoyulandan üzü bəri burada hər bir evdə hamam olmuşdur. Fərdi evlərdən başqa Basqalda şəhər hamamı da insanların ixtiyarında idi. Bu taglı şəhər hamamı XVII yüzilin yaşıdır. İstər xüsusi, istərsə



de şəhər hamamı odunla qızdırılır və istilik sistemi ilə fəaliyyət göstərilir. İstifadəsində asılı olmayıaraq bütün hamamlar iki salondan-paltarların soyunulub geyinilməsi və cımmək üçün otaqdan ibarət idi.

XIX əsrin birinci yarısında rus müstəmləkəciliyi şəraitində Şimali Azərbaycanın mədəni həyatının bir çox sahələrində müəyyən irəliləyişlər olmuş, XIX yüzilin II yarısında mədəniyyətimizin inkişaf meyləri güclənmiş və bu sahədə bir sıra mühüm yeniliklər baş vermişdir. Təbiidir ki, bu yeniliklər Basqal kimi şəhərin ictimai həyatından da yan keçməmişdir. Belə ki, burada yeni tipli məktəb və maarif müəssisələri açılmış, Avropa tipli ali təhsil almış ilk azərbaycanlı ziyanlı kadrları yetişməye başlamışdır.

Qeyd edək ki, Azərbaycanın Şimal torpaqları Rusiya tərəfindən işğal edildikdən sonra çar Rusiyasının bu əraziyə və onun insanlarına qarşı siyaseti ikili xarakter daşımağa yönəlmişdi. Çar hökumətinin mədəniyyət və maarif sahəsində siyasetinin əsas məqsədi bölgədə öz imperiya ma-

raqlarına uyğun gələn təhsil sistemini formalaşdırmaqdan, əhalini ruslaşdırmaqdan və imperiyaya sədaqətli təbəələr yetişdirməkdən ibarət idi.

Tarix kitablarında yazılır ki, çar məmuru Bibirşteyn qəti olaraq bildirirdi ki, bölgədə rus siyasetini ele həyata keçirməliyik ki, buradakı yerli əhali nəinki rus dilində danışın, hətta rus dilində düşünsün.

(Azərbaycan tarixi, ən qədim zamanlardan -XXI əsrin ilk onilliklərinədək, "Bakı Universiteti" nəşriyyatı, 2017, səh. 212).

(ardı gələn sayıımızda)

Faiq Şükürbəyli,
tədqiqatçı-ethnograf

AZƏRBAYCAN RESPUBLİKASININ
PREZİDENTİ YANINDA KÜTLƏVİ
INFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA
DÖVLƏT DƏSTƏYİ FONDUNUN
MALİYYƏ YARDIMI İLƏ